

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# ƏS GƏR

**№ 16 (557)**

**16 avqust  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## RESPUBLİKA PREZİDENTİNİN DİQQƏT VƏ QAYĞISI XİDMƏTDƏ UĞURLARIN QAZANILMASINA BÖYÜK STİMUL VERİR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları bu günədək şərəfli xidmət yolu keçib. Şəxsi heyət respublikamızın ərazi bütövlüyünün müdafiəsində və ictimai təhlükəsizliyin təmin olunmasında üzərinə düşən vəzifələri layəqətlə yerinə yetirib. Bu gün də hərbi qulluqçularımız dövlətçiliyə, hərbi anda sadıq qalaraq, xidmətdə fədakarlıq və peşəkərlilik nümunələri göstərirlər.

Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Daxili Qoşunların xidməti fəaliyyətinə dair məsələləri daim xüsusi diqqət mərkəzində saxlayır, hərbi qulluqçularımıza rəhbər qayğısını əsirgəmir. Dövlət başçısının ötən illərdə qoşunların maddi-texniki potensialının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, hərbi qulluqçuların mükafatlandırılması istiqamətində imzaladığı sərəncamlar çox əhəmiyyətli və xidmətdə əzmkarlığa ruhlandırıcı mühüm addımlardır.

**Respublika Prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" 29 iyun 2019-cu il tarixli sərəncamına əsasən, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin müdafiəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Daxili Qoşunlar Komandanının ali dövlət mükafatına layiq görülmesi bütövlükdə, qoşunların fəaliyyətinə verilən yüksək qiymətdir.**

Qürur doğuran bir haldır ki, Daxili Qoşunlar dövlət başçısının etimadını xidmət



de yeni nailiyyətləri, müasir tələblər səviyyəsində inkişafı ilə doğruldur. Şəxsi heyət qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarının məsuliyyətini düzgün dərk edir, dövlətçiliyimiz üçün vacib rol oynayan daxili sabitliyin etibarlı qorunmasına öz təqdirləyici töhfəsini verir.

**Məlum olduğu kimi, Respublika Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə martın 1-dən etibarən Daxili Qoşunların zabitlərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları isə 100 manat artırılıb.**

Bundan əlavə, Respublika Prezidentinin 18 iyun 2019-cu il tarixli növbəti sərəncamı ilə Daxili Qoşunların hərbi

qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. Göstərilən maaş artımı sentyabrın 1-dən hesablanacaq. Həmçinin, qeyd olunan sərəncamla Daxili Qoşunların dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə maaşlarının ar-

*tırılması nəzərdə tutulub. Belə ki, Nazirlər Kabinetinə bununla bağlı müvafiq tapşırıq verilib.*

Beləliklə, hərbi qulluqçularımızın bir il ərzində pul təminatının nəzərəcarpacaq dərəcədə artırılması onların sosial rifahının yüksəldilməsinə xidmət edir, maddi durumlarının daha da yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet məsələlərdən biri olduğunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, hərbi qulluqçuların aylıq məvaciblərinin məbləği artdıqca, bu amil cəmiyyətdə onların sosial statuslarını da möhkəmləndirir, ailələrinin maddi tələbatlarının ödənilməsində vacib rol oynayır. Hərbi qulluqçuların ailələrinin sosial rifahının yüksəldilməsi onların mənəvi-psixoloji durumuna da müsbət təsir göstərən cəhətdir.

Onu da vurğulamaq lazımdır ki, hərbi qulluqçularımızın pul təminatının artırılması yönündə qəbul edilən qərarlar ehtiyatda olan hərbi qulluqçuların pensiyalarının da yeni məbləğə uyğun hesablanması deməkdir. Beləliklə, hərbi qulluqçuların statusuna dair qanunvericiliyə uyğun şəkildə dövlətimiz bu kateqoriyadan olan vətəndaşları qarşısında da öz sosial öhdəliklərini ardıcılıqla yerinə yetirir.

Respublikamızda hərbi qulluqçuların pul təminatı bir sıra tərəfdaş və ayrı-ayrı ölkələrlə müqayisədə yüksəkdir. Son illər ölkəmizdə bu sahədə artım dinamikasının davamlı olması müsbət nümunədir. Bütün bunlar dövlətimizin inamlı iqtisadi inkişafının göstəricisidir. Hərbi qulluqçularımızın mükafatlandırılması və sosial təminatının gücləndirilməsi vəhdət olaraq xidmətdə yeni uğurların qazanılmasına böyük stimül verir.

Yalçın Abbasov

## DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

**Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov iyunun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərə əlaqədar növbəti qəbul keçirib.**

Daxili İşlər Naziri əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra cənab Vilayət Eyvazov Şahidlər Xiyabanına gedərək bir il öncə Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərək qəhrəmanlıqla həlak olmuş polis zabitləri - İlqar Balakışiyev və Səməd Abbasovun, digər şəhidlərin əziz xatirəsinə böyük hörmət və ehtiramla yad edib.

Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla, respublikanın qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaşla görüşüb.

General-polkovnik V.Eyvazov onların polis fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət reislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti əla yerində öz həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilib



diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ şəkildə münasibətə və həssas yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlməmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

Gəncəyə səfərinin sonunda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsinə gələrək şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə

yaxından tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.

Sonra nazir hərbi hissənin sərəncamında hərbi qulluqçuların fiziki və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimləri izləyib, əldə olunan nəticələrdən razılığını bildirib.

Şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər Naziri general-polkovnik V.Eyvazov Ulu Öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqə-

lərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən, Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Daxili Qoşunların ölkəmizdə müstəqil və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdırın

zədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkərliyə, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Görülən işləri yüksək qiymətləndirən, konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər Naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa,



nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı müba-

dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.



## DAXİLİ QOŞUNLARIN KOMANDANI ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL OLUNCAQ KURSANTLAR VƏ ONLARIN VALİDEYNLƏRİ İLƏ GÖRÜŞÜB



Avqust ayının 2-də Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunların Ali Hərbi Məktəbində qəbul planı üzrə boş qalan yerlərə seçim aparılması məqsədilə Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupunda qəbul imtahanlarında iştirak etmiş abituriyentlər və onların valideynləri ilə görüşüb.

Abituriyentləri və onların valideynlərini səmimi salamlayan Daxili Qoşunların Komandanı, ilk olaraq, Daxili Qoşunlarda peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynayan Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili barədə məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil alan kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin olunurlar. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məktəbi müvafəqiyətlə bitirmiş məzunlara "İctimai təhlükəsizlik və idarəetmə" ixtisası və "leytenant" hərbi rütbəsi verilərək, Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edirlər.

Həmçinin, cari il qoşunların Ali

zamanı Ali Hərbi Məktəbə boş qalan yerlərə kursant qəbulunun şəffaf şəkildə keçirilməsi üçün valideynlərin də tədbirdə iştirak etmələri təmin edilib. Abituriyentlərin qəbul imtahanında topladıkları balları nəzərdən keçirilərək, onlar içərisində yüksək bal toplayanlara Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq və beləliklə, qoşunların sıralarında həqiqi hərbi xidmətə qəbul olunmaq təklif edilib.

Həmçinin, onların arasından beş nəfər Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələrinin Akademiyasında təhsil almaq üçün seçilib.

Daxili Qoşunların Komandanı görüşdə iştirak edən valideynlərin və



Hərbi Məktəbində təhsil almaq üçün 214 nəfər abituriyent in ərizə ilə müraciət etdiyini diqqətə çatdıran general-leytenant Şahin Məmmədov vurğulayıb ki, onların arasından müəyyən olunmuş keçid balını toplayanlar Ali Hərbi Məktəbə qəbul olunurlar.

Tədbir zamanı o da qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına imtahan verərək keçid balını toplaya bilməyən abituriyentlərin arasından bilik göstəriciləri uyğun olanların Daxili Qoşunların Ali Hərbi Məktəbinə seçilməsi qərara alınıb. Seçim

abituriyentlərin suallarını cavablandırıb. Valideynlər övladlarının ali hərbi təhsil almaları məqsədilə şəffaf seçimi aparılmasına görə öz minnətdarlıqlarını bildiriblər.

**Görüşün sonunda general-leytenant Ş.Məmmədov Ali Hərbi Məktəbə qəbul olunan abituriyentləri və onların valideynlərini təbrik edərək, gələcək hərbi təhsillərində uğurlar arzulayıb.**

Metbuat xidməti

## XİDMƏTƏ YENİ QƏBUL EDİLMİŞ ÇAĞIRIŞÇILARIN HƏRBİ ANDIÇMƏ MƏRASİMİ KEÇİRİLİB



Avqustun 10-da Daxili Qoşunların "N" sayılı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andıçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli zabitlər, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Mərasim Milli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Nümunəvi-Göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Hərbi hissə komandiri polkovnik Əhliman İl-mazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sadıq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andıçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Bundan əlavə, məktubda Daxili Qoşunların daha da

möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırıldığı vurğulanıb. Sıralarımıza daxil olan hər bir hərbi qulluqçunun Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadıq qalacağına, dövlətçiliyimizin qorunmasına və qüdrətlənməsi naminə uğurlar qazanacağına əminlik ifadə olunub.

Tədbirdə iştirak edən Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərgahın rəisi general-mayor Tofiq Hüseynov çıxış edərək hərbi andı qəbul edən əsgərləri səmimi qəlbədən təbrik edib. Bu əlamətdar tarixin hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan gün olduğunu bildirərək diqqətə çatdırıb ki, hər bir hərbi qulluqçu Vətəna, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir: "Həç bir zaman unutmamalısınız ki, siz torpaqlarımızın bir hissəsi işğal olunmuş Azərbaycan xalqının ümid yerisiniz. Bu gün hər bir vətəndaşın təhlükəsizliyi, hər qarış torpağımızın müqəddəratı məhz sizin nümunəvi xidmətinizdən asılıdır. İnanıram ki, siz Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadıq qalacaq, həvalə olunmuş vəzifələri uğurla yerinə yetirərək, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə uğurlar əldə edəcəksiniz".

Əsgərlər adından çıxış edən əsgər Heydər Əliyev bu əlamətdar günü qürur hissi ilə xatırlayacaqlarını bildirib.

Mərasim şəxsi heyətin tənənəli keçidi ilə başa çatıb.

Metbuat xidməti

## XÜSUSİ TƏYİNATLI DƏSTƏNİN YÜKSƏK DÖYÜŞ HAZIRLIĞI KEÇİRİLƏN TƏLİMLƏRDƏ FORMALAŞIR

Daxili Qoşunların 16073 sayılı hərbi hissəsində xüsusi təyinatlı dəstənin təlim-tədrisinə, peşə hazırlığının yüksəldilməsi, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə daim hazır olması, müxtəlif şəraitlərdə və ərazilərdə fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Daxili

irəllimə, manevr üsulları, eləcə də alpinist ləvazimatlarından, kəndirlərdən istifadə, silahlı cinayətkarların tutulmasında qrupların fəaliyyəti, əlbəyaxa döyüş üsulları şəxsi heyətə praktiki olaraq göstərilib.

O bildirib ki, təlimlərdə hərbi qulluqlara xüsusi-taktiki hazırlıq, Da-

Polkovnik-leytenant T.Novruzov xüsusi təyinatlı dəstənin silahlanması, təchizatı, texnikanın və şəxsi heyətin düzülüşünə yerinə çıxması, hərbi qulluqçuların, maddi vəsaitlərin avtomobillərdə yerləşməsi üzrə normativlər yerinə yetirilib və dəstə, ümumilikdə, "yaxşı" qiymətləndirilib.

Fövqəladə hallar zamanı çətin tapşırıqları və əməliyyatları xüsusi təyinatlı dəstə yerinə yetirir. Dəstənin üzərinə düşən vəzifələrin icrasına hazır olması, müxtəlif şəraitdə, əlverişsiz relyefdə xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi, döyüş texnikasının bacarıqla tətbiq edilməsi keçirilən təlimlərin təzahürüdür və bu təlimlərin tez-tez keçirilməsi daha yaxşı nəticələrə gətirib çıxara bilər.

Təlim zamanı şəxsi heyətin qidalanması, maddi vəsaitlərin daşınması, qarovul və tibb xidmətinin təşkili təlimatı uyğun həyata keçirilib.

Keçirilən təlimlərdə xüsusi təyinatlı dəstələrin döyüş hazırlığı daha



Qoşunların Baş İdarəsinin Qərgahının Əməliyyat və döyüş hazırlığı İdarəsinin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit polkovnik-leytenant Tural Novruzov tərəfindən müvafiq yoxlama işi təşkil olunub.

Xidməti tapşırıqların tələblərinə müvafiq olaraq, dəstədə döyüş hazırlığı, idarəetmə, döyüş təliminin vəziyyəti yoxlanılıb, xüsusi-taktiki hazırlıq, fiziki dözümlülük, atəş hazırlığı, hərbi topoqrafiya və alpinizm üzrə bilik və bacarıqlar, həmçinin, qəflətdən qarşıya çıxan tapşırıqların yerinə yetirilməsi zamanı düzgün, çevik, mütəşəkkil fəaliyyətin təşkili üzrə dəstə komandanına praktiki köməklik göstərilib.

Polkovnik-leytenant T.Novruzov qeyd edib ki, xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulmuş normativlərin yerinə yetirilməsi metodikası, ərazidə xəritənin səmmlənməsi, kompas və GPS-dən, xüsusi nişangah və optik cihazlardan istifadə qaydaları, ərazi-dən faydalanma, təhlükəli ərazilərdə



xili Qoşunların taktiki hazırlığı, atəş hazırlığı, rabitə, hərbi tibb hazırlığı, hərbi dağçılıq, hərbi topoqrafiya, həmlə-desant hazırlığı, döyüş təlimi üzrə vərdişlər aşılana. Bundan əlavə, dözümlülük, çeviklik və güc kimi keyfiyyətlər inkişaf etdirilib.

da təkmilləşir. Bu istiqamətdə yeni addımların atılması və növbəti təlimlərin keçirilməsi də nəzərdə tutulur.

gizir Ariz Aslanov

## DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ RABİTƏ BÖLMƏLƏRİNİN İXTİSAS KURSU TƏŞKİL OLUNUB



Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi hissələrin rabitə bölmələrinin komplektləşdirilməsi məqsədilə 2 həftəlik rabitə ixtisas kursu təşkil olunub. Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının müvafiq əmri ilə kursda 99713, 67987, 25033, 16077, 17072, 17074 və 16073 sayılı hərbi hissələrdən, ümumilikdə, 12 nəfər müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu iştirak edib.

Daxili Qoşunların Baş İdarəsində Qərgahın Rabitə və AIS şöbəsinin rəisi polkovnik-leytenant Aşef Cəfərov kurs barədə məlumat verərək bildirib ki, aktual mövzuları əhatə edən və günün tələblərinə uyğun olaraq planlaşdırılıb keçirilən kurs zamanı praktiki məşğələlərə daha çox üstünlük verilib.

Bundan əlavə o, kurs iştirakçılarına Ali Hərbi Məktəbin təlim şəhəriçində komanda qərgah maşınının (KQM) açılması, maskalanması, mühafizəsi, istismarının praktiki olaraq göstərildiyini, avtomobillərin bazasında olan radiostansiyaların və qurğuların taktiki-texniki xüsusiyyətləri, Daxili Qoşunların qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı, xüsusi əməliyyatlarda radiorabitənin təşkili və qurulmasının, istifadə olunma qaydalarının öyrəndiyini də qeyd edib: "Rabitə qovşaqlarında əməliyyat-texniki xidmətinin fəaliyyəti, bütün növ məlumatların vaxtında və keyfiyyətlə mübadiləsi, rabitə qovşağının tapşırıqlarının müəkkəbliyi, mahiyyəti və şəxsi heyətin buna hazırlığı mövzusunda dərslər tədris edilib. Kursda, həmçinin, Daxili Qoşunlarda istifadə olunan rabitə və AIS vasitələrinin qorunması, saxlanması, istifadə qaydaları və onlara texniki qulluğun aparılması iştirakçıların diqqətinə çatdırılıb".

Polkovnik-leytenant A.Cəfərov onu da vurğulayıb ki, tek-

milləşdirmə kursuna təcrübəli, yüksək biliyə sahib müəllim heyəti cəlb olunub. Hərbi qulluqçuların yerləşdirilməsi, qidalanması, maddi tədris bazasının və təlim yerlərinin hazırlanması müvafiq təlimatların tələblərinə uyğun həyata keçirilib.

İxtisas kursunun sonunda məşğələ cədvəlinə uyğun olaraq, Ali Hərbi Məktəbin tədris şöbəsi və Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AIS şöbəsi tərəfindən test üsulu ilə imtahan keçirilərək iştirakçıların bilikləri yoxlanılıb. Ümumilikdə, iştirakçıların biliklərinin müsbət qiymətləndirildiyi testin nəticəsinə

əsasən, 67987 sayılı hərbi hissənin hərbi qulluqçusu çavuş Anar Həsənov bütün sualları düzgün cavablandıraraq maksimum bal toplayıb. Kursu başa vurmış hərbi qulluqçulara sertifikatlar təqdim edilib.

Sonda qeyd edək ki, bu, Daxili Qoşunların Baş İdarəsində Qərgahın Rabitə və AIS şöbəsi tərəfindən keçirilən ilk ixtisaslaşdırma kursu idi. Bundan sonra da müxtəlif sahələrdə xidmət edən təkmilləşdirmə kurslarının təşkil olunub keçirilməsi planlaşdırılıb.

gizir Ariz Aslanov



## QAZANILAN ZƏNGİN TƏCRÜBƏ, MÖHKƏMLƏNDİRİLƏN POTENSİAL XİDMƏTİ FƏALİYYƏTİ XARAKTERİZƏ EDƏN ƏSAS CƏHƏTLƏRDƏNDİR

(əvvəlki ötən sayımızda)

### Komendant bölüyü hərbi hissənin qabaqcıllarıdır...

Hərbi hissənin qabaqcıllarından olan komendant bölüyü dəfələrlə olduğu kimi, bu il də keçirilən ümumi inspeksiya yoxlamasını uğurla başa vuraraq, fərqlənən sırasında olmağı bacarıb. Bölük, həmçinin, cari ilin yarımili ərzində xidmətdəyü fəaliyyətinin yekunlarına görə hərbi hissənin bölükləri arasında birinci yere layiq görülmüş. Məlumdur ki, hərbi hissənin, döyüş bayrağının, anbarların, avtomobil parkının etibarlı mühafizə və müdafiəsini təmin edən bölüyün şəxsi heyətinin hazırlığı hər zaman xüsusi önəm daşıyır. Bu baxımdan qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi, xidmətin düzgün təşkil edilməsi üçün hərbi intizamın möhkəmləndirilməsi olduqca vacibdir. Bu işdə bölük komandiri baş leytenant Ramil Əsgərovun əməyi böyükdür.

Baş leytenant R.Əsgərov 1990-cı il avqustun 3-də Bərdə rayonunun Qəhrəmanlı kəndində doğulub. 1997-2008-ci illərdə Bərdə rayonunun Saatlı kəndində Rafiq Orucov adına məktəbdə orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçumuz Daxili Qoşunların 67987 sayılı hərbi hissəsində xidmət keçib. 2010-cu ildən xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib. 2012-ci ilə qədər Daxili Qoşunların 16077 sayılı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsinə, motoatıcı taborda müxtəlif vəzifələrdə xidmət edib. 2012-2014-cü illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində təhsil alıb. 2014-cü ildən 12318 sayılı hərbi



hissədə xidmətini davam etdirir. 2016-cı ilin iyun ayında komendant bölüyünün komandiridir. Funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşan baş leytenant R.Əsgərov hissə komandanlığı tərəfindən nizam-intizamı, savadlı hərbi qulluqçu kimi xarakterizə olunur.

Bölük komandiri bildirdi ki, xidmət Qarızon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə əsasən təşkil edilir: "Qarovul xidməti böyük məsuliyyət və diqqət tələb edir. Bu baxımdan, xidmətə nizam-intizamı, təlim-tərbiyəsi ilə

fərqlənən, sağlamlıq durumu qənaətbəxş olan hərbi qulluqçular cəlb olunurlar. Postların vaxtli-vaxtında dəyişdirilməsinə, xidmət zamanı postlarda saatdarların ayıq-sayıq xidmət aparmalarına, döyüş hesabatının vaxtli-vaxtında çatdırılmasına, təbiyə işinin təşkilinə, səliqə-sahmana, şəxsi heyətin sağlamlığına xüsusi diqqət yetirilir, silahların doldurulub-boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilir".

Xidmətə cəlb edilməmişdən öncə müvafiq plana əsasən bölük komandiri və onun müavinləri tərəfindən hərbi qulluqçularla təlimat keçirilir, müvafiq nizamnamənin maddələri onlara çatdırılır: "Ümumiyyətlə, xidmətə cəlb edilməmişdən bir gün öncə hərbi qulluqçularla fərdi qaydada söhbətlər aparılır, onların mənəvi-psixoloji vəziyyətləri öyrənilir, sağlamlıqları tibb xidmətinin həkimləri tərəfindən yoxlanılır və ciddi nəzarətdə saxlanılır. Həmçinin, hərbi hissənin təbiyə işləri üzrə bölməsində təlimatçı-psixoloq baş leytenant Aygül Dadaşova da fərdi qaydada xidmətə cəlb olunan şəxsi heyətlə söhbət aparır".

Aparılan söhbətlərin olduqca

əhəmiyyətli olduğunu qeyd edən bölük komandiri, bu zaman problemi olan hərbi qulluqçuların aşkarlanaraq dərhal xidmətdən kənarlaşdırıldığını söylədi.

Xidmətin aparılmasında vacib olan şərtləri diqqətə çatdıran baş leytenant R.Əsgərov bildirdi ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması olduqca vacibdir. Həmçinin, postda xidmət aparan zaman saatdarın ayıq-sayıq, çeviklik, cəsəret nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edən faktorlardandır. Xidmətin təşkili zamanı müvafiq hərbi nizamnamələrin tələblərinə qeyd-şərtsiz əməl edilməsi də başlıca amildir. Onun sözlərinə görə, yalnız bu halda hərbi hissənin etibarlı mühafizəsindən danışmaq olar.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi qulluqçular arasında yoldaşlıq münasibətlərinin qorunub saxlanması məqsədilə bölük komandirinin təbiyə işləri üzrə müavini baş leytenant Həmid Rəhimov tərəfindən təbiyə işi tədbirləri də keyfiyyətlə həyata keçirilir.

Bölüyün hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkil olunması da hər zaman diqqətdə saxlanılan məsələlərdəndir. Burada hərbi qulluqçuların istirahəti üçün lazımı şərait yaradılıb. Belə ki, asudə vaxtlarda şəxsi heyət mətbuatı mütaliə edir, stolüstü oyunlar oynayır, qulaqcıqlar vasitəsilə radioya qulaq asır.

Bununla yanaşı, hər həftəsonu, eləcə də bayram günlərində hərbi hissədə təbiyə işləri üzrə bölmənin rəisi - baş təlimatçı mayor Bilal Hacıyev tərəfindən bölüyün hərbi qulluqçularının Hacıqabul və Şirvan şəhərlərində Tarix-diyarşünaslıq Muzeyinə, Heydər Əliyev Mərkəzinə və digər gəzməli-görməli yerlərə gəzintilər təşkil olunur. Həmçinin, vaxtaşırı manqalar arasında viktorinalar, müxtəlif bilik yarışmaları təşkil olunur.

Komendant bölüyünün şəxsi heyətinin hərbi hissə komandanlığı tərəfindən daim diqqət və qayğı ilə



əhatə olduğunu da diqqətə çatdıran bölük komandiri bölüyün fəaliyyətlərindən baş çavuş Zakir Sultanoğlu, çavuş Loğman Tağıyev, əsgərlərdən İbrahim Karsilovun, Sabir

Həsənovun və Alı Əliyevin adlarını çəkdi.

baş leytenant X.Hacızadə

## VƏTƏNƏ SEVGİ LAYİQLİ XİDMƏTLƏ TƏZAHÜR OLUNUR

*Hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunub saxlanması Daxili Qoşunlar Komandanlığının və hərbi hissə rəhbərliyinin hər zaman ciddi nəzarətdə saxladığı məsələlərdən biridir. Bu məqsədlə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, hərbi qulluqçuların sağlamlıqlarının keşiyində hər zaman ayıq-sayıq durmaq, onlara lazımı tibbi yardım göstərmək tibb heyətinin əsas vəzifəsidir.*

*Ömrünün 15 ilini dövlətinə, Vətənə xidmət edən, eyni zamanda, funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşaraq, şəxsi heyətin sağlamlığını qorumaq üçün əlinədən gələni əsirgəməyən gizir Sahib Məmmədov Daxili Qoşunların 17071 sayılı hərbi hissəsinin ayrı yerləşən əməliyyat taborunun nümunəvi hərbi qulluqçularındandır. Xidmətə başladığı ilk günlərdən etibarən məsuliyyətli, vicdanlı hərbi qulluqçumuz bu gün də nizam-intizamı, şəxsi keyfiyyətləri ilə nümunədir.*

O, 1977-ci ildə oktyabr ayının 10-da Zaqatala rayonunun Bəhmətli kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 1998-ci ildə Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Əsgəri xidmətini başa vuran gənc oğlan 2000-ci ildə Şəki şəhər Tibb Texnikumunun "Müalicə işi" fakültəsinə qəbul olunur. Burada da dərslərə olan münasibətlə yoldaşlarına nümunə olmağı bacaran Sahib texnikumu fərqlənmə diplomu ilə bitirir.

Bundan sonra, 2004-cü ildən etibarən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirir.



məyə başlayır. İlk olaraq, 17074 sayılı hərbi hissədə, hazırda isə 17071 sayılı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunda feldşer vəzifəsində xidmətini niyə qətlə davam etdirir.

Uzun illərdən bəri feldşer kimi fəaliyyət göstərən hərbi qulluqçu artıq peşəkarlıq vədişlərinə yiyələnib. O, tibb məntəqəsində daxili qayda-qanuna, həkim olmadıqda tibbi yardım göstərilməsinə, taborun tibb təminatının təşkilinə, bölmələrin tibbi ləvazimat və dərman preparatları ilə fasiləsiz təmin edilməsinə nəzarət edir.

Tibb məntəqəsində stasionar müalicədə olan xəstələrin sayını, xəstəliklərinin xarakterini, hər xəstə üçün təyin edilmiş müalicəni bilmək, yeməlxana növbəçisinin çağırışı ilə yeməlxanaya verilən ərzağın keyfiyyətini müəyyən etmək, tibb məntəqəsinə qəflətən xəstələnmiş hərbi qulluqçular daxil olduqda onlara ilk tibbi yardım göstərmək onun vəzifələrinə aiddir.

Hərbi hissə komandiri tərəfindən

müsbət xarakterizə olunan gizir S.Məmmədov hərbi qulluqçuların sağlamlığının keşiyində durmağın məsuliyyəti, eyni zamanda qürurverici olduğunu və hər bir hərbi qulluqçunun səhətinə həssaslıqla yanaşdığını nəzərimizə çatdırdı: "Bu gün hissə komandanlığı tərəfindən şəxsi heyətə yüksək diqqət və qayğı göstərilməkdədir. Biz hərbi qulluqçular hərbi xidmətimizlə göstərilən etimadı doğrultmağa çalışır, funksional vəzifələrimizi layiqincə yerinə yetiririk. Mən də, öz növbədə, deyə bilərəm ki, hər zaman tibb məntəqəsinə müraciət edən hərbi qulluqçulara doğmam kimi yanaşır, onların sağlamlıqlarına qovuşmaları üçün əlimdən gələni edirəm. Bu anlamda, bir tibb işçisi kimi məhz Daxili Qoşunların sıralarında xidmət etməkdən qürur duyuram və söz verərəm ki, bundan sonra da mənə həvalə olunan tapşırıqları məsuliyyətlə yerinə yetirəcəyəm".

baş leytenant Nigar Ağayeva

## 17077 SAYLI HƏRBİ HİSSƏNİN YARADILMASININ 10-cu İLDÖNÜMÜ QEYD OLUNUB



**Avqustun 1-də Daxili Qoşunların 17077 sayılı hərbi hissəsinin yaranmasının 10-cu ildönümü qeyd edilib. Bu münasibətlə hərbi hissədə mərasim keçirilib.**

Mərasim Milli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni ifa olunub.

Sonra hərbi hissə komandiri polkovnik Hüseyin İsmayilov çıxış edərək hərbi hissənin 10 il ərzində qazandığı nailiyyətlər barədə məlumat verib. Yarandığı ilk günlərdən etibarən hərbi hissənin şəxsi heyətinin Daxili İşlər Nazirliyi və Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının diqqət və qayğısı ilə əhatə olduğunu söyləyən hərbi hissə komandiri Helikopter Eskadriyasının qarşıya qoyulmuş xüsusi tapşırıqları hər zaman peşəkarlıqla yerinə yetirərək göstərilən etimadı doğrultduğunu bildirdi.

Mərasimdə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leyte-

nant Şahin Məmmədovun təbrik məktubu şəxsi heyətə çatdırılıb.

Təbrikdə hərbi hissənin qısa müddət ərzində zəngin xidməti təcrübə topladığı vurğulanıb. Bildirilib ki, xüsusilə son vaxtlar aparılan quruculuq işləri nəticəsində hərbi hissənin maddi - texniki tədris bazası möhkəmlənib, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərəcarpacaq irəliləyişlər əldə olunub.

Təbrik məktubunda, həmçinin, şəxsi heyətin bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadıq qalacağına, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi etimadı doğrultacağına əminlik ifadə olunub.

Daha sonra hərbi hissənin yaradılmasının 10-cu ildönümü münasibətilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının və hərbi hissə komandirinin əmrləri elan olunub. Xidmətdə fərqlənmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.

baş leytenant X.Hacızadə



# HƏRBİ XİDMƏTİN QÜRURVERİCİ ATRİBUTLARINDAN BİRİ - HƏRBİ FORMA



Hərbi qulluqçular üçün vacib və əvəzolunmaz atributlardan biri hərbi formadır. Onları hərbi formasız təsvir etmək çətindir. Nəzərə almaq lazımdır ki, hərbi forma hərbiçilərin gündəlik olaraq xidməti-vəzifə borclarını yerinə yetirərək istifadə etdikləri və onları mülki şəxslərdən fərqləndirən geyim vasitəsidir. Bu xüsusi geyim vasitəsi hərbiçilərin zəruri əşya-əmlak təchizatının tərkib elementi olmaqla yanaşı, onların üzərinə düşən mühüm missiyanın ictimai əhəmiyyətini əks etdirməsi baxımından çox dəyərlidir. Bütün tarixi dövrlərdə hərbiçilər üçün onlara təhkim olunmuş silah qədr hərbi forma da hərbi xidmətin ehtiramla yanaşılacaq atributu kimi qəbul edilmiş, müdri şərəfi deyilən bir anlayış formalaşmışdır. Qeyd etmək lazımdır ki, hərbi forma Vətənin müdafiəçisinin zahiri obrazını tamamlayan, ona mənavi məzmun verən, vətənpərvərlik məfhumunu aşılıyan qürurverici atributdur.

Hərbi tarixinin ilk inkişafından hesabı aparıldıqda dövrlərdən bu günümüzdə hərbiçilər üçün hərbi formanın rolu və əhəmiyyəti öz aktuallığını itirməmişdir. Belə ki, hərbi forma həm də hərbiçilərin mənsub olduqları dövlətə, orduya mənavi bağlılıqlarını gücləndirən, milli hərbi ənənələrə sadıqlıq cəhətdən də onların yaddaşına, təfəkkürünə, əqidəsinə nüfuzədir təsir göstərən vasitədir. Dövlətlərin və xalqların mədəni irsinin, adət-ənənələrinin, dövlətçilik rəmzlərinin, mövcud olduqları coğrafi arealın müxtəlifliyi onların hərbi quruculuq idrakında öz izini qoyub. Sözsüz ki, hərbi quruculuq idrakında iz qoyan cəhətlər hərbiçilərin geyim formasının müxtəlif elementlərində də öz əksini tapıb. Bu səbəbdən tarix boyu dövrlərin və xalqların formalaşdırdıqları orduların hərbi formaları müxtəlifliyi ilə fərqlənib.

formanı daşımaq hüququ qazanırlar. Bütün bunlar cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə böyük töhfə verir.

Hərbi formanın üzərində poqonlar, fərqlənən nişanları, təhsil dərəcəsinə əks etdirən romblar, mükafatlandırma elementlərinin yerləşdirilməsi hərbiçilərin qazandıqları uğurların, peşəkar hazırlıqlarının əyani göstəriciləridir. Həmin əyani göstəricilər onların ictimai nüfuzunun artmasına da zəmin yaradır, eləcə də hərbiçilərin davranışları, hərəkatları, ünsiyyətlərində ciddiyyət, məsuliyyət cəhətlərini, əzmkar ovqat təlqin edir.

Hər bir qoşun növünün özünəməxsus hərbi forması mövcuddur. Mütləq şəkildə qoşun növünə aid emblemin həkk olunduğu şevronlar hərbi formada yerləşdirilir. Bu element mənsubiyyət bildirməkdən əlavə, hərbi qulluqçulara sıralarında xidmət etdikləri qoşunun adını və şərəfini uca tutmağı daim xatırladır.

Valideynlər hərbi xidmətə yola saldıqları övladlarını əsgər olaraq hərbi formada görükdə bundan iftixar hissi keçirirlər. Ümumilikdə, Vətənin hər bir əsgəri hərbi formasını ləyaqətlə daşımaları, onu səliqəli saxlamaları, ictimaiyyət arasında hərbi qulluqçuların xüsusi diqqət mərkəzində olduğunu heç vaxt unutmamalıdır.

Hərbi andiçmə mərasimləri, hərbi paraddlar, şəhidlərin dəfnə, fəxri qarovul və digər belə mühüm tədbirlər zamanı şəxsi heyət arasında hərbi formanın da xüsusi hazırlanması işləri görülmür. Belə ki, hərbi forma bu kimi tədbirlərin məzmununa, ahənginə, keçirilmə yerinə və xüsusiyyətlərinə tam uyğun olmalıdır.

Hərbi formanın mövsümə və istifadə şərtlərinə, aidliyi sahələrə görə də müxtəlif növləri mövcuddur. Müxtəlif növ hərbi formaların daşınma qaydaları müvafiq əsasnamələrlə tənzimlənir. Xüsusi vurğulamaq lazımdır ki, hərbi formanın daşınma qaydalarına ciddi riayət olunması hərbi nizamnamələrin tələbidir və hərbi qulluqçuların nizam-intizamı qiymətləndirilərkən bu kriteriya da nəzərə alınır.

Müasir dünyada hərbi quruculuq çərçivəsində hərbi formanın quruluşu, tərtibatı, bir sıra parametrləri inkişaf etdirilib, onun hazırlanması üçün istifadə olunan materialların tərkibi dəyişikliyə uğrayır. Bu davamlı prosesin hansı yenilikləri ortaya çıxaracağına dair proqnozlar müxtəlifdir. Burada da sürətlə bütün sahələrə təsir edən yeni texnologiyalar şərtləri diqqət edəcəklər. Ancaq əminliklə ehtimal etmək olar ki, hərbi forma hərbi ənənələr yaşadıqca, öz mənavi dəyəri də qoruyub saxlayacaqdır.

Yalçın Abbasov



Kiçik gizir Atəm Fətəyev 25032 sayılı hərbi hissənin tərbiyə bölməsində müvaxəssis vəzifəsində xidmət edir. O, 1996-cı il may ayının 8-də Sabirabad rayonunun Nizami kəndində dünyaya göz açıb. Orta təhsilini böyüyüb boya-başa çatdığı kənddə olan Atəm 2012-2016-cı illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinde təhsilini davam etdirib.

Hələ uşaqlıq illərindən idmana böyük

## İNTİZAMI VƏ BACARIĞI İLƏ SEÇİLƏN HƏRBİ QULLUQÇUMUZ

maraq göstərən hərbi qulluqçumuz hərbi xidmətə qədərki dövrdə həvəskar kimi futbola məşğul olub. 2016-2017-ci illərdə Daxili Qoşunların 16076 sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbiçiyə peşəsinə marağı, Vətəne sevgisi gənc oğlanı öz gələcəyini hərbiçiyə olaraq yaşamağa ruhlandırıb. Belə ki, müddətli hərbi xidmətini başa vurandan sonra artıq o, öz heyət yolunu da yəqinləşdirmişdi.

Nəhayət, 2018-ci ildə kiçik gizir A.Fətəyev Daxili Qoşunların 25032 sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayır. Gəldiyi ilk gündən tərbiyəsi və bacarığı ilə seçilən hərbiçimiz hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur, kollektivdə böyük hörməti var. Tərbiyə bölməsinin reisi tərəfindən ona verilən tapşırıqları məsuliyyətlə, lazımı səviyyədə icra edir.

O, şəxsi heyətin mədəni kütləvi təbliğat-təşviqat vasitələri ilə təmin edilməsinə cavabdehlik daşıyır. Vaxtaşırı klubun qeydiyyatında olan əmlakları yoxlayır, hesabatını aparır, hesabdən silinməli olan əmlaklar ba-

rəsində vaxtında tərbiyə bölməsinin reisinə məlumat verir. Mədəni-kütləvi tədbirlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Bu tədbirlərin lazımı texniki vasitələr və tərtibatla təmin edilməsi, həmçinin, bölüklərdə və qarovulda televizor, radio və başqa texniki vasitələrdən istifadə olunması, onların sazılığının qorunması, hərbi hissədə özfəaliyyət kollektivinin işini, onların mütəmadi şəxsi heyətin qarşısında çıxışlarını təşkil etmək kimi vəzifələri icra edir.

Vətəninə, dövlətinə sədəqətlə xidmət etməyi özünə borc bilən kiçik gizir A.Fətəyev bu yolda istənilən çətinliyin öhdəsindən gəlmək üçün bütün qüvvəsini səfərbər edəcəyini bildirir: "Azərbaycan bayrağının dalğalandığı hər yerdə xidmət şərəfi və qürurvericidir. Mən Daxili Qoşunların hərbi qulluqçusu olaraq öz xidmətimlə fəxr edərəm və ölkəmizin müdafiəsinə naminə cənab Ali Baş Komandanın döyüş əmrinə də hazır olmağı, gərəksə, bu yolda canımı belə əsirgəməməyi hərbi qulluqçu kimi özümə borc bilirəm".

baş leytenant Nigar Ağayeva

## NÜMUNƏVİ XİDMƏT

### GƏNC VƏ PERSPEKTİVLİ ZABİTLƏR

**Daxili Qoşunların kadr potensialını gücləndirən, vətənpərvər, həm fiziki, həm də psixoloji cəhətdən sağlam zabitlər yetişdirən Ali Hərbi Məktəbin qoşunların həyatında rolu danılmazdır. Daxili Qoşunların xüsusi təyinatlı təhsil müəssisəsi olan Ali Hərbi Məktəb Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılıb. Artıq bir neçə ildir ki, Ali Hərbi Məktəbdə savadlı, vətənpərvər, yiyələndiyi hərbiçiyə peşəsinə ürəkdən sevgən, sağlam mənavi-psixoloji duruma malik hərbi qulluqçular formalaşdırılır. Belə gəncləri görmək həqiqətən də sevindirici və qürurvericidir.**

**Məlum olduğu kimi, cari ilin iyun ayının 21-də Ali Hərbi Məktəbin növbəti, ikinci buraxılış mərasimi keçirilib. Bu haqda ötən saylarımızdan birində məlumat vermişdik. Bu yazımızda isə 4 illik tədris dövrünü əla qiymətlərlə bitirmiş iki məzunumuz-leytenant Rafiq Mikayilov və leytenant Vəqif İbadov haqqında məlumat vermək istərdik.**

**Onlar fərdi keyfiyyətləri ilə digər kursantlardan seçilib və ali hərbi təhsil dövründə birinciliyə can atıblar. Hər iki zabit Ali Hərbi Məktəbi fərqlənən diplomu ilə bitirib.**

#### Vətənə və hərbi anda sadıq

Leytenant Rafiq Mikayilov 1997-ci ildə İmişli rayonunun Xəlifəli kəndində dünyaya göz açıb. 2015-ci ildə İmişli rayon Qabil Mərdəliyev adına orta



məktəbi bitirib və Daxili Qoşunların Ali Hərbi Məktəbinə daxil olub. 2019-cu ilin iyun ayında Ali Hərbi Məktəbi bitirdikdən sonra 25033 sayılı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qrup komandanının müavinə vəzifəsinə təyin olunub.

Ali Hərbi Məktəbdə oxuduğu zaman çox çalışdığı, vaxtını qiymətləndirdiyini və boş yere sərf etmədiyini deyən leytenant R.Mikayilov nizam-intizamı ilə də seçilib: **"Komandirlərin göstərişlərini vaxtında və düzgün yerinə yetirməyə çalışırdım. 4 il ərzində bizə peşəmizi sevmək, cəsurluq, fədakarlıq, dürüstlük, ədalətli, müasir düşüncəyə sahib olmaq, Vətənə, dövlətə, dövlətçiyə, hərbi anda sadıqlıq, hərbi xidmətin çətinliklərinə dözümlülük kimi müsbət keyfiyyətlər aşılanıb".**

Nümunəvi hərbi qulluqçumuz kursant olduğu dövrdə dəfələrlə mükafatlandırılıb. Bu gün də o, nizamnamələrin tələblərinə, günün nizam qaydalarına ciddi əməl edir. Hər səhər tabeliyindəki şəxsi heyəti yoxlayır, onların problemləri ilə maraqlanır, geyim formalarının, əşya və ləvazimatlarının, sənədlərinin qaydasında olduğunu yəqin etdikdən sonra məş-

ğələlərə başlayır. Gənc zabit olmasına baxmayaraq, kollektivdə özünə hörmət qazanıb. Hərbi hissədə yüksək rütbəli, təcrübəli zabitlərdən örnək götürür, onların məsləhətlərinə diqqətlə yanaşır. Leytenant R.Mikayilov qeyd etdi ki, şəxsi heyəti daim öyrənmək, onların qayğıları ilə maraqlanmaq yaxşı komandir olmağın vacib şərtlərindəndir.

Hər zaman bilik və bacarıqlarını artırmağa səy göstərən hərbi qulluqçumuz bundan sonra daha çox çalışacağını, tutduğu vəzifəyə layiq olacağını və komandanlığın etimadını doğruldacağını vurğuladı.

Sonda Ali Hərbi Məktəbin hazırkı kursantlarına tədris dövrü ərzində daha çox oxuyub öyrənməyi tövsiyə etdi.

#### Qısa vaxt ərzində əsgərlərin sevgisini qazanmış təqim komandiri

Daxili Qoşunların zabiti olmağından qürur duyduğunu və bu adı daşımağın şərəfli olduğunu bildiren digər gənc zabitimiz isə leytenant Vəqif İbadovdur. Öz üzərində çalışmaq, hər zaman bilik



və bacarıqlarını artırmaq, daim irəliləməyə çalışmaq onun xarakterindəki müsbət keyfiyyətlərdəndir. O, 1998-ci ildə Bakı şəhərində doğulub.

Məktəb vaxtlarından özünü güc strukturunda gören leytenant V.İbadov 2015-ci ildə paytaxtın Nəriman Nərimanov rayonundakı 73 sayılı orta məktəbi bitirib. Həmin il Daxili Qoşunların Ali Hərbi Məktəbinə daxil olub. Bu il Ali Hərbi Məktəbi uğurla bitirən məzunlardan biri olması təqdirəlayiq haldır.

Ali Hərbi Məktəbdə təhsil aldığı dövrdə hərbi biliklərlə və ixtisasına mükəmməl yiyələnmək üçün əzmkarlıq göstərmişdir. Hazırda 25031 sayılı hərbi hissədə təqim komandiri vəzifəsində xidmət edir. Tabeliyində 40 hərbi qulluqçu olan leytenant V.İbadov ilk gündən şəxsi heyətlə münasibətlərini qarşılıqlı hörmət prinsipi əsasında qurduğunu və xidməti fəaliyyətində 4 il ərzində Ali Hərbi Məktəbdə yiyələndiyi biliklərin vacib rol oynadığını dedi: **"Öyrəndiyim idarəetmə, liderlik, psixologiya kimi fənlər şəxsi heyətlə iş zamanı çox köməyim olur".**

Şəxsi heyətin yoxlanılması, səhər baxışının və yerbəyer mərasiminin keçirilməsi onun gündəlik işinə daxildir. Bundan sonra isə günün nizam qaydalarına uyğun olaraq məşğələlər keçirilir. "Nümunəvi zabit necə olmalıdır"-sualına cavab verən hərbi qulluqçumuz bildirir ki, ilk olaraq, tabeliyindəki şəxsi heyəti yaxşı tanımalı, hər zaman onlarla sıx ünsiyyətdə olmalı, qayğı göstərməli, qətiyyətli və məsuliyyətli olmalıdır.

Hərbi qulluqçularımıza xidmətlərində uğurlar arzulayırıq.

gizir Ariz Aslanov

## Allah rəhmət eləsin

Daxili Qoşunların Komandanlığı polkovnik Xəliq Eyvazova anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

**TƏSİSÇİ:**  
**Azərbaycan Respublikası DİN**  
**Daxili Qoşunların Baş İdarəsi.**

Redaktor: Anar Əhmədov

**REDAKSİYANIN ÜNVANI:**  
**AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,**  
**Daxili Qoşunların Baş İdarəsi.**

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

**Şəhadətnamə 3565**  
**Sayı 3000**